



Gülnara Sadiqova,
ADPU-nun nezdində
Azərbaycan Pedaqozi
Kollecinin müellimi

Tarihi faktlar sübut edir ki, "Böyük Ermenistan" xəyalları ile yaşayış ermənilər öz arzulannı həyata keçirmək üçün müxtəlif vasitələrə el atıblar. Bu məqsədən öz xəri havadalarının köməyi ilə bedax qonşularımız türk-müsləmlərə qarşı qətlialmlar, soyqırımlar törediblər.

Ermenilərin Qafqaza gəlişi XIX əsrin evvəllərləri təsadüf edir. Rusiya imperiyasının bu torpaqları işgal etməsi ilə proses həyata keçirilməye başlandı. Ermenilərin tarihi Azərbaycan torpaqlarına, xüsusilə de Qarabağ bölgəsinə yerləşdirilməsi galəcəkdə onların məkrili planlarının həyataya keçirilməsi üçün zəmin idl. 1804-1813 və 1826-1828-ci illərdə Rusiya ilə Qacarlar arasında baş verən müharibələrin gedisində, eləcə də sonralar ermənilərin külliəvi surətde Şimali Azərbaycana, xüsusilə de Qarabağa köçürülməsi ilə onların sayı burada artmağa başlamışdır.

1828-ci il Türkmençay müqaviləsi Rusiya ve Qacarlar arasında tarihi Azərbaycan torpaqlarının iki hissəsə parçalanması ilə nəticələndi. Müqavilənin şərtlərindən birincə görə, Qafqazın xristian əhalinin köçürülməsi nəzərdə tutuldu. Türkmençay və Rusiya ilə Osmanlı arasında imzalanan Ədîme müqavilələrindən sonra Rusiya imperiyası öz müstəmləkəçilik siyasetinin həyata keçirilməsi istiqamətində regionda xristianların sayının artırılmasını zəruri sayırdı. Belə ki, köçürmə siyaseti ilə imperiya özüne dayaq yaradırdı. Qeyd edək ki, XIX əsrin evvəllərləri başlayan proses fasilələrlə XX əsrin evvəllərinə qədər davam etdirildi.

XIX əsrin II yarısında Qafqazda iqtisadi məsələlər ilə müşəqələnən və bu sahədə tədqiqatçılar aparan N.N.Şavrov Rusiya imperiyasının Qafqazı işgal etməsinə yazar və buraya qeyri-müsləmlərin köçürülməsinə qeyd edirdi: "Biz müstəmləkəçilik fealiyyətinə"

Qafqaz rus əhalisinin deyil, özge xalqların köçürülməsindən başla-

dıq. Vətənde arzuedilməz ənsurlar

sayılan bul koloniştlərdən Tiflis və

Yelizavetpol guberniyalarında koloniyalılar yaradıdıq. Onlara en yaxşı

torpaqlar ayrıldı və müxtəlif imti-

yazlar verildi".

Daha sonra Şavrov yazdı: "1828-1830-cu illar müharibəsi bitdiğindən sonra biz 40 mindən çox İran və 84 min Türkiye ermənisini köçürürek, onları demek olar ki, ermənilər yaşamayan Yelizavetpol və İravan guberniyalarında, Tiflis, Borçalı, Axalsız, Axalkələk qəzalalarının en yaxşı dövlət torpaqlarında yerləşdiridik. Onların məskunlaşması üçün 200.000 desyatının çox xəzəna torpağı ayrılmış və habelə bu

44 günlük zəfər və ya...

Dağlıq Qarabağ münaqişəsinə tarixi yanaşma

məqsədə müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdır. Həmin ermənilər Yelizavetpol guberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahilində məkunlaşdırıldılar. Bunu da nəzəre alımaq lazımdır ki, rəsmi olaraq köçürülen 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlər birləşdə onları sayı 200 min nəfərdən çoxdur." Faktdan göründüyü kimi, ermənilərin bu torpaqlarda maskunlaşdırılması və onlara en yaxşı torpaqların verilmesi nəticəsində yerli türk-müsləmlərə hüquqları da pozulmuş sayılırdı.

Ermenilərin Cənubi Qafqaza köçürülməsi XX əsrin evvəllerindən də davam etdirildi. 1896-1908-ci ilə qədər 13 il ərzində bura 400 min nəfər erməni köçürülmüşdü. Şərvən qeydlerinə görə, 1896-ci ilə regionda sayı 900 min nəfər olan ermənilərin sayı artıq 1908-ci ilə 1 milyon 300 min nəfər idi və onların 1 milyon nəfəri bölgənin yerli sakinləri olmayıb, Rusiya imperiyası tərəfindən köçürülmüşdü. Bütün bu proses xüsusilə Qarabağın dağlıq hissəsində əhalinin sarı təkərəbinə, içtimai-siyasi vəziyyətə təsir göstərmış və ermənilərin məkrili xülyalarının planlı şekilde həyata keçirilməsinə zəmin yaratmışdı. Bu işdə ermənilərin terrorçu "Daşnakşutyun" partiyası canla-başa iştirak etdi. On planları həyata keçirmək üçün ermənilər etnik təmizləmə adı altında ən dehşətli üssullara - qətlamlara bele əl atırdılar. Ümumilək, ermənilərin azərbaycanlıları qarşı həyata keçirdiyi etnik təmizləmə siyasetini bir neçə mərhələyə bölmək olur. I mərhələ 1905-1906-ci illərdə baş verib, II mərhələ 1918-1920-ci, III mərhələ 1948-1953-cü, IV mərhələ isə 1988-1991-ci illəri əhatə edir.

XIX əsrin II yarısından başlayaraq, Azərbaycanda kapitalist münasibətlərinin inkişaf etməsi nəticəsində neft səltənləri sayılan Bakı iki sənaye şəhərinə çevrilmişdi. Bakıdakı əhalinin demografiya vəziyyətinə təsir göstərmək niyyətində olan Rusiya imperiyası rusların, ermənilərin və digərələrin köçürülməsi ilə buranı bəynəmiləl şəhərə çevirmək isteyirdi. Ermeni millətçiləri 1905-1906-ci illərdə imperiyanın taradığı şəraitdən və "dənizdən dənizə" Böyük Ermenistan" xülyasından ilhamlanaraq, İravan, Gəncə guberniyalarında yerli müsləmlərlə qarşı terror aktları həyata keçirirdilər. Bunun nəticəsi olaraq, bu illərdə 200-dən artıq yayış meşəsi mehv edilmiş, dinc müsləmlərlər amansızcasına qətle yetirilmişdi. Bu qanlı hadisələr dinc müsləmlərlərə qarşı ermənilərin öz menfur məqsədləri uğrunda həyata keçirdiyi küləvi qatlamların başlanğıcı idi.

1917-ci ilde Rusiyada baş vermiş oktyabrrevliyindən sonra ermənilərin "el-qolu açıldı" desək, ya nilməriq. Belə ki, onlar öz məqsədlərinin reallaşdırılmasına bolşeviklərin destəyi altında həyata keçirməye başladılar. Bunun nəticəsi olaraq, 1918-ci ilin mart



ayının sonlarından başlayaraq, erməni-bolşevik birləşmələri yerli dinc müsləmlərlə qarşı soyqırımlar təşkil etdilər. Martın 29-dan başlayaraq, 3 gün müddətindən onlar təkərə Bakıda 15 min müsləman türkünə amansızlıqla qətlə yetirdilər. Ermenilərin tərəfdikləri soyqırımların aprel-may ayında Şamaxıda, Qubada, Ağsuda, Lankaranda, Salyanda davam etdirilir və 50 min nəfərdən artıq dinc müsləmlərə hüquqları hüquqları da pozulmuş sayılırdı.

1918-ci ilde öz müstəqilliyini elan eden Azərbaycan Xalq Cumhuriyyəti erməni millətçilərinin torpaq iddiaları ilə qarşılaşdı. Öz məkrili niyyətlərinin planlı və qəddar şəkildə həyata keçirən ermənilər 1918-ci ilde Azərbaycanın qədim yurdu olan İravan xanlığı (Rusiya imperiyası dövründə İravan quberniyası) ərazisində 9,7 min kv.km-lük kiçik bir Ermenistan dövlətini yaratmış, sonralar isə onu genişləndirdər 29,743 min kv.km-lük təqirdildər. Daşnak erməni hökuməti 1919-cu ilin yanvarında Qarabağla bağlı Cümhuriyyət hökumətinə qarşı ərazi iddiası irəli sürdü. Bu, Qarabağın dağlıq hissəsinin Ermanistana

birləşdirilməsi üçün ilk rəsmi cəhd idi. AXC hökuməti ermənilərin bu iddiasını qəti şəkildə redd etdərək, bunun qarşısını almaq üçün əməli tədbirlər həyata keçirdi. 1915-ci ilin yanvarında Şuşa, Cabrayıl, Cəvansır və Zəngəzur qızılları, Gəncə guberniyasından ayrılar, mərkəzi Şuşa şəhəri olmaqla, Qarabağ general-qubernatorluğu yaradıldı. Bu dövrde də Ermenistan tərəfindən Azərbaycanın qarşısında qırınlar töredir. Lakin buna baxmayaraq AXC hökuməti Ermenistandan Dağlıq Qarabağın ərazi iddialarının qarşısını diplomatik yolla yalla bilmişdi.

Azərbaycan Xalq Cumhuriyyətinin və digər Cənubi Qafqaz respublikalarının bolşevik Rusiya tərəfindən işgalindən sonra ermənilər öz iddialardan əl çəkənməyi və rəsmi Moskvadan köməkliyinə yaxın ermənilərin köçürüldüyü Dağlıq Qarabağ'a 1923-cü ilin iyul ayında müxarriyatlı statusu verilərək, Dağlıq Qarabağ Muxtar Vilayeti təşkil olundu. Bununla da, ermənilərin ölkəmizin ərazi bütövlüyü qarşı gelecekədə əsaslı iddialannı baş qaldırmamasına zəmin yarandı.

Ermənilərin azərbaycanlıları qarşı qərzel məyveyi sovet illərinə de də davam edirdi. 1948-1953-cü illərdə Ermenistan SSR - Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların küləvi köçürülməsi prosesi baş verdi. Bu etnik temizləmə nəticəsində 150 minə yaxın

azərbaycanlı öz dədə-baba yurdlarından zorakılıqla çıxılmış və Azərbaycan SSR-in Kür-Araz ovalığında məskunlaşdırılmışdı.

1985-ci ilə M.S.Qorbaçovun SSR-iye rəhbər seçilməsi ilə qolqanın açan ermənilər "Böyük Ermenistan" xülyasının gerçəkləşdirilməsi istiqamətində dəha da faallıqlardılar. 1988-1991-ci illərdə Ermenistandan azərbaycanlıları zorla və vəhşicənə qoyması 500 min soydaşımız öz-dədə baba yurdlarından didərgin düşərek, qaçqına çevrildi.

Ermənilərin iki əsre yaxın bir dövrü əhatə edən Dağlıq Qarabağ qarşı olan ərazi iddiaları 1990-ci illərin əvvəllərində müharibəyə çevrildi. Bunun natiçəsi olaraq 4400 kv.km-lük ərazisi olan Dağlıq Qarabağ yanaşı, Qarabağ ətrafı 7 rayon da işğal olundu, bir milyon yaxın soydaşımız öz vətənində qəçqin və məcburi köçkünlər vəziyyətinə düşdü. Mehəz bu dövrdə XX əsrin en dəhşətli faciesi olan Xocalı soyqırımı töredildi.

Oydurmak lazımdır ki, BMT Tehlükəsilik Şurası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ermənilərin tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi, qəçqin və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması haqqında 1993-cü ilə 4 qətnamə qəbul etmişdi. 822, 853, 874 və 884 sayılı bu qətnamələrə Ermenistan dövləti mahəl qoymayaq işğalçılıq siyasetini davam etdirirdi. 30 ilə yaxın münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olan Azərbaycan tərəfi bəti istiqamətində bütün imkantardan istifadə etdi. Lakin 2020-ci ilin yay aylarından başlayaraq, Ermenistandan provokasiyaları daha da keskinledi. Ermenistandan qarşı eks-hükum emalıyyatına keçən müzəffər Azərbaycan Ordusu cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında misilsiz qələbə elde edərək, baynəlxalq təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı edə bilmediklərini reallaşdırıldı. Cənab Ali Baş Komandan, cəsur eşqərlərimiz və onların komandirləri nəinki "Ermenistan ordusunun meğlubidilmişliyi" mifini, eləcə də "dənizdən dənizə" Böyük Ermenistan" xülyasını darmadağın etdi. Beləliklə de, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Vətən müharibəsi 44 gündən sonra başa çatıraq. Ermenistandan 30 il ərzində işğal altında saxladığı tarixdə Azərbaycan torpaqlarını azad edərək, böyük zəfərə imza atdı.